



**Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşunas**

(əvvəli öten sayımızda)

Birdən də Şeyx Sənan tipinə dönür:

**Batıb aha, günaha,
Əlin açıb Allah'a...
Dinindən dönüb daha -
Bax, keşidi ürəyim.**

Əbülfət "Ürəyim sevgi kitabı"dır - deyir... Həqiqətən də bu belədir!! Məhəbbət, istək, vurğunluq, səmimiyyət onun şəxsiyyətinin və poeziyasının canıdır, qanıdır, "içindəki səsdir", "al-dığı nəfəsdir", "sabaha həvəsi"dir:

**İçimdəki səsdi O,
Alındığım nəfəsdi O...
Sabaha həvəsdi O -
Ruhumda, canımdadı...**

Əbülfət Mədətoğlu "Zaman yüksək" (2018) - esse-məqaləsində yazar: "Hər zamanın öz yükü var. Bu yük zamanın boynunda olmur... ovcunda olmur.. Heç onun harda yerləşdiyini, harda əyləşdiyini də bilmək mümkün deyil. Birçə o bəlli dir ki, zaman öz yünü bizlərə yükleyir. Və biz də bu zamanın içərisində olduğumuzdan o yükü daşıyb aparmaq zorundayıq nəfəsimiz çatan yerə qədər..."

Əbülfət də, zamanın - poeziyanın yükünü bir Sizif inadkarlığı ilə ciyinində, yəni ki, qələminde daşıyan, ələm üstünə cəsarətlə gedən şairdir:

**Mən çırpıb tökürem fikir yükümü
Kağız üzərinə, qələm üstünə...
Hər gün də gedirəm gözümüzüllü -
Fərqiñə varmadan ələm üstünə!..**

Əbülfətin şeirləri, dediyimiz kimi, assosiativ lirikadır, yeni hər bir oxucusunda uyğun ruh, əhval, yozum oyanan lirikadır.. Oxucuya da, tənqidçiye də fikri-hissi improvizə imkanları açan lirikadır.. O SÖZƏ səcdə edir, SÖZÜ Tanrı məqamında görür:

**Gedim sözün dalınca
Nöker kimi, şah kimi.
Səcdəsində dayanım,
Sözün də Allah kimi!**

Və yaxud, SÖZÜN əbədiyyət funksiyasını İmadəddin Nəsimi babası sayağı, o ritmdə, o avazda belə dərk edir:

**... İçimdə söz, sözdə mənəm,
"OL", oldan əvvəlki sözdənəm,
Söz ölməsə mən ölmərəm,
Gəldim sözlə sağ qalmağa.**

Ele bu keyfiyyətinə görə Əbülfət Mədətoğlunun son mərhələ poeziyası həmişə oxucu diqqətində olur və Əbülfət bir çox qeyriləri kimi, düşünürəm ki, oxucu qıtlığı çekmir, oxucuların kumırınə çevrilən sənət adamıdır...

**Dan yeri ləng söküfür
Mən necə görüm səni...
Günəş yatanda Ay ol -
Mən gecə görüm səni...**

Məsələn, bu bəndin (təkcə bu bəndəmi?!?) min-bir oxucusunda min bir yozum, min bir çözüm, duyu, hiss yaranı bilər... Və yəqin ki, yaxşı şeirin magik yükü, enerjisi də buradadır... Poetik sözün sonsuz, sərhədsiz yozumun, çözümunün sırrı də buradır... Əbülfət üçün poeziya, şeir Tanrı piçiltildiridir:

**O qədər dərddən danışdım
Dərd hopdu canıma, Allah...
Mən bir günahkar aşiqəm
Göndərmə yanına, Allah
heç kimi!**

**...Deyəcəm düşüb tinimə
Ömür yaraşmr sinimə
Mənim eşq adlı dinimə
Öyrədib qınama, Allah
heç kimi!**

**Hər görüntü ülfət deyil
Hər çəkilən xiffət deyil
Heç kəs də Əbülfət deyil
Tay bir də sınama, Allah
heç kimi!**

Şeir niyə Tanrı piçiltisidir? Bu elə belə sual deyil, olduqca siri-xudadır,

bəlkə də cavabı ən böyük kitabxanaya belə sızmaz. Amma ağlıma sığan budur ki, ŞEİR Allaha məxsus olan RU-Hun ifadəsidir, INSAN RUHunun ifadəsidir. Deməli, Şeir təkcə şairin deyil həm də MƏNim (oxucunun) halının ifadəsinə çevirilir, mənim durumumun yazılı forması olur. Onda qənşerime ilk çıxan mehz yenə Tanrı piçiltisi, yenə şeir olur və sevgi Tanrı sehri ilə ibadətə çevirilir və deyəsən, əslərin klassik dərinliyindən bəri SEVGİ eləcə ibadətdir:

**Diz çökmüşəm önündə mən -
dinə ibadət edirəm...
Adəmin cənnət günahı -
dənə ibadət edirəm...**

**Yazdığınım məktub oxunmur
təzə ümidi də doğulmur...
Əlim buluda toxunmur -
çənə ibadət edirəm...**

**Ötsə də o gün və o çağ
üstümə yeriyir otaq...
Ürəyim közərən ocaq -
mənə ibadət edirəm...**

**Bilirəm , sənə əsəbəm
bəlkə də, həttə əzabam...
Sənsən iç dünyam - əsabam -
sənə, ibadət edirəm!..**

Və yaxud, başqa bir məqamda:

**Atdığın daşlar dəyir
bir başa ürəyimə...
Daşlama, bu evi sən -
gir yaşa ürəyimə...**

**Daşın ... oxun, ya güllən ...
Atdın, susma, sən dillən...
Həm ömürlük, həm illən -
Gir yaşa ürəyimə...**

**Ahdan asma, qovurma
xəlbirləmə,sovurma ...
Sən sevməkdən yorulma -
köç yaşa ürəyimə...**

**Bu əzabı, bu qəmi
Verdin, seçdim qibləmi!
Köçürdüm sən Kəbəmi -
birbaşa ürəyimə!..**

Əbülfətin hansı şeirini, hansı misralarını misal getirəsen, hansından yan keçəsən?! Onda gərək bütün külliyyatın bura köçürəsən... Həm poetik mənada mükəmməldir, həm məna və məzmununa görə. (Misal getirdiyimiz şeirlərdəki poetik ibarələrə, təşbehlərə, obrazlı ifadələrə, yeni qafiyələrə di-



qət kəsilin...) Çünkü Əbülfət Tanrı piçiltisina dönen şeirlərində, həm də dünyanın dərdini yazır, ele "Dünyanın dərdi" adlandırdığı essesində olduğu kim...

Əbülfətin bu sirdan, diqqətimi cəlb edən "Özümü sizdə tapmışam" (2018) bir essesi də var. Orada yazar: "Hə, bu duyguların... bu kökləndiyim notun havasında məni ən çox ilgiləndirən... düşündürən bigənəlikdi... etinasızlıqdı... laqeydlilikdi... özünü bile-bile görməməzliyə vurmaqdı... anlaya-anlaya özünü anlaqsız göstərməkdi. Bax, bu hər mənada, özü də hər məqamda məni sancır, məni kəsir, məni doğrayır."

Əbülfəti bu cür cəhətlər onu Naxçıvan duzu təki kirkirədən keçirir, daxiliən, mənən, elə fiziksə olaraqda əzabə düber edir, heyat da sönükləşir, süstləşir, bozarıb bir səhra çöllüyüne çevirilir... Ümidlər vaxtsız-vədəsiz qarırıv:

**Bu sozalan ümidlərim
Vaxtsız, vədəsiz qarıcı...**

**Ümidsiz, ümidli yerim -
Güldü, həsrətim yarıldı!..**

**Gözümüzdə hər gün ucalan
Ucadlıqca da qocalan...
Sevgim zamanla puç olan -
Bardı, həm də ki, barındı!..**

**Ruhum bükülən ərəndi
O mənim bəndim, bərəmdi...
Güllərim pərən-pərəndi -
Sanki dağlımış darındı...
Hay vermir məscid, kilsə
Gələn də deyil ta kimsə?!
Sən deməsən də, kim isə -
Deyər Əbülfət varındı!..**

Əbülfət həqiqəti deyir və həqiqəti yazır: "Lakin neyləyim ki, düşündüklərimi demək, yazmaq mənim ən böyük günahlarımın biri olubdu: xoş gələdə, gəlməsə də, qınavasın da qınavasam da! Həmin ovqatın içində yazdığım şeirlərdə də mən içimdəkini ifadə etməyə çalışıram. Yeni içimi misralara köçürürom... İstəklərimi şeirin dililə deyirəm." Və deyir:

**Yorulmuş dəvə kimiyəm
Titrəyən dizim qatlanır...
Düz də yeri yə bilmirəm -
Əyilir, izim qatlanır!**

**Görünür zamanın həddi
Çətindi keçmək bu səddi...
Bilmirəm yaşdandı, nədi -
Qırışır, üzüm qatlanır...**

**Ruhum xərif kölgə salır
Xəyal məni mendən alır...
Vərəqlərin üstdə qalır -
Oxunmur, sözüm qatlanır!..**

Əbülfət insanın insana münasibəti, insanın öz içinde başqlarının sevincini, kədərini yaşatmaq, ona dəstək olmayı ifadə etmək istəyir, və buna nail olur...

O, salışır ki, soyuğun da, istinin də, necə deyərlər, od-alovun da, şaxta-bozanın da insanın varlığında, iç dünyasında, yəni ürəyində ən pik dərəcədə olduğunu xatırlatsın və buna da nail olur... Dərdi öz içinde göyərdir, dərd

dilin öyrənə-öyrənə dəndlərələ dil taparaq, dəndlərə pasiban olur:

**Kədər lövbər salıbdı
Ağlaşmadı içimdə...
Elə bil oturmuşam -
Mən özüm öz üçümdə!..**

**Hamı təbəssümünü ,
Büküb, qoyub cibinə...
Görən necə düşmüşəm -
Mən bu dərdin dibinə?!**

**Sual özü də dərddi -
Cavab , sükutsa əgər...
Dərd yerisə yəqin ki -
Üstümzdə turp əkər!..**

**... Şükür duası edib -
Qələmə söyklənirəm...
Günümə bax , bu yaşda -
Dərd dili öyrənirəm!..**

Tanınmış tənqiçi Rüstəm Kamalın metbuatda bir ifadəsinə rast gəldim: "Dərdin çıçəkləmə dövrü" - ifadəsinə. Deyəsən, Ramiz Qudyalçaylı haqqında deməşdi. Xoşuma gəldi... Onun bu ifadəsinə perifraz edib Əbülfət Mədətoğlunun poeziyasına şamil edirəm: "Dərdin bar-bəhər dövrü!.." Əbülfətin poeziyasında dərd bar-bəhərdir, yığıb-yığışdırmaq olmur...

Əbülfətin öz şair taleyi və özünə məxsus şairlik statusu var!! Onun dərdi fərdi dərd kimi təqdim olunsa da, yaşıdığı mühitin, cəmiyyətin dərdidir, sətraltı ictimai məzmunlu dərdin poetik və publisistik monoloqudur!! Onun ehtiras dolu sərf məhəbbət lirikasında belə, sosial məzmunlu bir ehtiras duyulmaqdadır - başqasını bilmirəm, mənə belə gəlir... Hər şairin öz zaman yükü olur, Əbülfətin də, şəxsi yaşantıları zamanın onun qələminə yüklədiyi yaşantılardan doğur, mistikadan, göylərdən gəlmir... Elə buna görə də ictimai urvatdadır... Onun dərd barı yetişdirən məhəbbəti mühitin öz diqtəsidir, mühitinin bətnindən doğulur...

(ardı gələn sayımızda)